



AZƏRBAYCAN ORDUSU

Yurd həsrəti

(*hekayə*)

1993-cü il dekabr ayının son günləri idi. Havalaların soyuq keçməsi çadırda yaşayan qaćqınların dözülməz vəziyyətini daha da ağırlaşdırırdı.

Onlar hər açılan səhərə ümidi baxırdılar.

Adamlar tezliklə öz doğma el-obalarına qayıtdığı günün yaxınlaşmasını hiss edirdi. Əsgərlərimizin mətinliyi, keçirdiyi döyük əməliyyatları bu inamı daha da artırırdı.

Çadır şəhərciyindəki uşaqların tez-tez dava-dava oyunları bir yandan onları kövrəldir, bir yandan fərəhləndirirdi. Hamı cəbhədən sevindirici xəbərlər gözləyirdi.

Mədinə ana həyat yoldasını və 3 oğlunu Qarabağ müharibəsində itirmişdi. Dərdini həmişə gizlətməyə çalışırdı. Yeganə təsəllisini çadırlarda yaşayan uşaqlardan və sonbeşiyi Kərimdən alırdı. Mehrini ona salmışdı.

Gözəl, ucaboy, yaraşıqlı Kərim elə bil ki, günbəgün böyüyürdü. Hələ 15 yaşı da tamam deyildi. Bir suyu atasına oxşayırırdı.

Mədinə ana ürəyində: - Müharibə illərinin uşaqları necə də tez böyüyür, - deyib kövrəlirdi.

Mədinə ana axşam yeməyi hazırlamışdı. Qaranlıq çoxdan düşsə də Kərim hələ gəlməmişdi. Narahat idi: "Görəsən, bu harda qaldı, haralara getdi?" Dözməyib, qonşulardan soruşmaq isteyirdi ki, Kərimin səsini eşitdi.

Ana kövrəlib oğlunu bağırna basdı.

- Ana, narahat olma! Mən artıq balaca deyiləm ki? Çörək yeməmisən?

- Gözümün işığı, sənsiz mənim boğazım-dan yemək keçərmi?

- Əsgərlərin yanına getmişdim.

- Necə, necə?

- Heç nədən qorxma. Mən artıq böyümüşəm. Atamın, qardaşlarımın qisasını almaliyam, ana! Müharibə tezliklə qurtaracaq... Bəs mənim qisasım? Ala bilməsəm sənin üzünə necə baxaram? Bir oğul kimi...

Ana oğlunun sözlərindən sevinsə də, onu bir təhər dilə tutmağa çalışdı. Mümkün olmadı. Kərim inadından dönmədi ki, dönmədi.

- Ana, söz ver ki, məndən sonra ağlama-yacaqsan...

- Bəs mən burda tənha necə yaşayım?

- Tənha niyə, ay ana! Tez-tez məktub yazacam.

Ana həmişə ölümə qarşıdır. O bilir ki, ölüm insanlara nə dərdlər gətirir. Lakin oğlunun belə qeyrətlə danışmağı ananı az da olsa sakitləşdirdi. Bir anlığa murdar ermənilərin torpağımızda törətdiyi vəhşiliklər gözünün önündən keçdi... Səhərə kimi gözlərini yuma bilmədi. Ana öz oğluna xeyir-dua verib, müharibəyə yola salacaqdı. Kərimin yoldaşları da ona qoşulmuşdu.

...Ana Kərimin də, dostlarının da alnından öpüb, bağırna basdı.

- Gedin, əzizlərim, qoruyun Vətəni, qoruyun! Ox sancın düşmənin bağırna! Qırın onları, bütün qüvvənilər qırın, kökünü kəsin, murdarları. Allah sizə yar olsun, balalarım!

- Salamat qalın, ana!

Günlər, aylar keçir, Mədinə ana özünə yer tapa bilmirdi. Hərdən özünü o ki var danlayırdı. Başına gələn faciələr onu əldən salsa da, yenə boş oturmur, əsgərlərə corab, əlcək toxuyurdu.

Günlərin bir günü Kərimdən məktub gəldi. Ananın sevinci yerə-göyə sığmadı.

Kərim məktubu öz doğma kəndlərində yazmışdı: "Ana, indi mən öz kəndimizdəyəm. Ermənilər evimizin əşyalarını, tavanını, daşını söküb aparıblar. Canın sağ olsun, nə edək. Gələndən bəri təkcə mən neçə-neçə erməni öldürmişəm. Indi mənə fərəhlə oğul deyə bilərsən. Məndən narahat olma! Biz hökmən, torpaqlarımızın hamısını tezliklə düşmən tapdağından azad edəcəyik, hamı kimi biz də yeni ev tikəcəyik. Özündən muğayat ol. Öpürəm".

Sakit CƏFƏROV

Qəzet həftədə iki dəfə (III-VI günlər) nəşr olunur.

"Azərbaycan Ordusu" qəzeti kompüter mərkəzində

səhifələnərək "Hərbi nəşriyyat"ın mətbəəsində hazır

diapozitivlərdən çap olunur. Əlyazmlara rəy verilmir,

təqdim edilən yazılar müəllifə qaytarılmır.

Qəzeti mod.gov.az saytından oxuya bilərsiniz.

Lisenziya № 361

Sifariş № 305

Nüsxə 4600